

UOT 7.0

“LA CARICATURE” SATIRİK JURNALININ NƏŞRİ VƏ AVROPA KARİKATURA MƏKTƏBİ

B.K.Hacızadə

(AMEA-nın akademiki I.Ə.Həbibbəyli tərəfindən təqdim edilmişdir)

Məqalədə karikaturanın cəmiyyətdə tanınmasında, populyarlıq qazanmasında, müstəqil janr kimi inkişafında satirik mətbuatın əhəmiyyəti qeyd olunmuş. Fransa inqilabı dölgəsində nəşrə başlamış “La Caricature” (Paris, 1830) satirik jurnalının cəmiyyətdə nüfuzu, siyasi kəsəri vurğulanmışdır. “La Caricature” jurnalının baş redaktoru, ədəbiyyatçı Ş.Filiponun məhsuldar və səmərəli fəaliyyəti, inqilabi ruhda köklənmiş jurnalın baş rəssamı O.Domyenin zəngin yaradıcılığı araşdırılmış, onların birgə əməkdaşlığı haqqında məlumat verilmişdir. Dövrünün tanınmış rəssamlarının jurnalın sahifələrində dərc olunmuş, özünün təqnid məzmunu ilə seçilən satirik rəsmləri, ciddi içti-mai-siyasi yüksək daşıyan, tənə, ironiya və sarkazma aşınmış karikaturaların təhlil olunmuşdur. Bu karikaturaların tədqiqatına cəlb olunmasında satirik qrafikanın təməllərini göstərməyə, bu rəsmlərin məhiyyətinə, sujet xəttinə, mövzu seçiminə, həmçinin bədii həllinə nüfuz etməyə imkan vermiş və əlbət-tə, karikaturanın bir sənət növü kimi əhəmiyyətini və siyasi kəsərə malik olduğunu subut etmişdir.

Açar sözlər: karikatura, satirik jurnal, təqnid, ironiya, sarkazm, rəssam, yaradıcılıq, cəmiyyət

Giriş

XIX əsrde Avropa incəsənətində, xüsusilə Fransa təsviri sənətində yeni tamayüllər meydana çıxmışdır. Bu yeni tamayüllər, yeni cərəyanlar rəssamların da yaradıcılığına təsir göstərmiş, yaranan əsərlərin istiqamətini, forma və mənzərəni müəyyənləşdirmişdir. İctimai ziddiyyətlərlə dolu olan həyat ədəbiyyatın, publisistikin, elcə də təsviri sonothun qarşısına yeni vəzifələr qoyurdu. Dövr yeni bədii formalar, yeni yanaşmalar, yeni mündəricə taləb edirdi. Yaranmış bu şəraitdə karikaturaçı rəssama özünü ifadə baxımından tamaşaçı ilə ünsiyyətinin daha intensiv və sürətli olmasına təmin etmək üçün satirik mətbuatla ciddi ehtiyac var idi. Bu sahəni tədqiq qədən alımların fikrinə görə, satirik qrafikanın inkişafında satirik mətbuatın rolü əvəzsizdir. Məhz satirik jurnallar vasitəsi ilə karikatura bir sənət növü kimi geniş kütlə arasında tanınır, populyarlıq qazanır, təsir və nüfuz dairəsini genişləndirir, inkişaf edir.

Avropanın iştirakçı kubar cəmiyyəti, istərsə də geniş xalq kütükləsi karikatura janrı ilə ya-xından tanış idilər. Bu tanışlıq çap edilən çoxsaylı vərəqələr, həmçinin dövri mətbuat sahifələrində ara-sıra dərc olunan satirik rəsmlər vasi-

təsi ilə baş vermişdi. İnsanlar otafda, gündəlik hayatda üzləşdikləri haqsızlıqlara, təcavüza, işğala, hərc-mərciliyə, mövcud hakim dairələrə öz etirazlarını bildirmək məqsədilə bütün vasitələrdən, o cümlədən karikaturalardan istifadə edir, bu mübariz sənət növünün imkanlarından bəhərələnirdilər. Bu mənada Avropa incəsənətinin paytaxtı sayılan Fransa da istisna deyildi.

Fransada baş verən siyasi təlatümlər karikaturaların daha da populyarlaşmasına təsir etmiş, bu janrin imkanlarını genişləndirərək qrafikanın ksiloqrafiya, ofort, litoqrafiya kimi sahələrində də tətbiqinə təkan vermişdir. Təsəddüfi deyildir ki, 1830-cu ilin iyulunda baş vermiş ilk burjuə inqilabından cəmi 2 ay sonra inqilabi ruhda köklənmiş ədəbiyyatçı Şarl Filipon (Charles Philipon, 1800-1862) “La Caricature” (“Karikatura”) jurnalını təsis etmişdir. Bu jurnal dünya tarixində məzmun və profil baxımından ilk satirik jurnallardan biri hesab olunur. Yüksek təşkilatlılıq qabiliyyəti olan Ş.Filipon haftalık “La Caricature” jurnalının xalq arasında populyarlığını və hakim dairələrin zəifliyini hiss edərək, 1832-ci ildə “Le Charivari” (“Şarivari”) gündəlik satirik qəzetinin də nəşrinə başlayır (şək.1).

"La Caricature" jurnalında, həmçinin iki il sonra işq üzü görmüş "Le Charivari" satirik qəzətində Fransanın yeni monarı Lui Filippin hakimiyyətinin yerindən silkəlməyə qadir olan kəskin sütjeli karikaturalar, krallı rəsəvə edən konkret tünvanlı şərflər və satirik rəsmlər dərc edilirdi. Bu işdə də jurnalın rəssamı Onore Domyenin (*Honoré-Victorin Daumier, 1808-1879*) faaliyyəti xüsusi qeyd olunmalıdır. Avropa, eləcə də dünyə karikatura tarixində əvvələsiz xidmətlər göstərmiş, dövrünün nəhəng siyasi karikatura ustası kimi tanınmış Onore Domyenin yaradıcılığı və faaliyyəti inqilabdan sonrakı və post-Napoleon dövrünün satirik rəngkarlığı və qrafikasında əhəmiyyəti hadisəye çevrilmişdir. Rəssamin yaradıcılığının ilk illərində dañışarkən qeyd etmək lazımdır ki, onun müəllifi olduğu litoqrafiyaların mövzusunu Parisin gündəlik qaynar həyatı, şəhər sakinləri, tamaşaçıda maraq və təbəssüm doğurulan tiplər təşkil edirdi. Təsəddüf deyildir ki, Domyenin yaradıcılığı Ş.Filiponun diqqətini dərhal cəlb edir və bunulla da gənc rəssam "La Caricature" jurnalına dəvət olunur. Qisə zaman ərzində o, jurnalın aparıcı rəssam kimi tanınır və geniş xalq kültüsündə aranışda siyasi karikatura ustası kimi böyük uğur qazanır. Fransız rəngkarı, qrafiki və heykəltərəsi O.Domye jurnalda əməkdaşlıq etdiyi illər ərzində on müxtəlif mövzuları işqlandırın bir-birindən maraqlı əsərlər yaratmışdır. Onun kəskin sütjeli əsərləri iti və acı, hətta mahvedici idi. Rəssam öz əsərlərində monarxiyanın qəddar və riyakar simasını açır, ölkədəki hərcəmarclığı, hakimiyyətdə baş alıb gedən korrupsiyani, söz azadlığının boğulmasına bütün çılpaglilığı ilə göstərirdi. Domyenin satirasiyasında əsas obyekti Fransa monarı Lui Filipp idi. Rəssam öz "qəhrəman"ın gah çatırı "tvəzəkər" burjuə, gah collad, gah bədheybat, gah da mahbusun ölümünü gözləyən höbsxanı hökimi kimi töqdim edirdi. Onun karikaturaları jurnalın sahifələrində, eləcə də ifaritəmlə qalın kağızlardan ibarət ayrı-ayrı varqlarda çap olunur, siyasi plakat kimi böyük tirajlarla satılırdı.

Qeyri-adı istedədi ilə seçilən O.Domyenin partlayıcı güclə malik olan silsilə əsərləri artıq həkim dairələri ciddi narahat edirdi. Rəssam kəskin sütjeli karikaturalarına görə təqib olu-

nur, təzyiqlərə məruz qaldı. Jurnalda dərc olunmuş bir karikaturaları həzm edə bilməyən hakim qüvvələr hətta Domyeni altı ay azadlıqdan məhrum etmiş, jurnalı və onun redaktoru Ş.Filipon 6000 frank məbləğində cərimə ilə cəzalandırılmışdı. Hakim dairələrin ciddi narazılığına, rəssamın həbsinə, redaksiyanın yüksək məbləğdə cərimə edilməsinə səbəb olan bu karikaturala Fransa krallı Lui Filipp öz xalqını yeyən acıgöz bədheybat kimi təsvir olmuşmuşdu [1, s.167].

Yeni ideyalarla aşib-dəşən karikaturaçı rəssam O.Domye və jurnalın redaktoru Ş.Filipon Fransanın yeni seçilmiş monarxinin başının formasının armuda oxşamasından məharətə istifadə edərək, bu oxşarlığı daha da qabartmışdır. Oxucuda gülüş doğuran bu tapıntı, əlbəttə, qoxlarının ürəyindən xəbər verirdi. "La Caricature" jurnalı və "Le Charivari" qəzetinin elə bir nömrəsi yox idi ki, orada krallın armuda oxşarlığını qabardan, eybərcəliyini vurgulayan hansısa bir karikatura dərc olunmasın. Domyenin müasirlərinin yazdıqlarına görə, parisiylər görürləndə bir-birinə "Sən "Şərivarı"nın bugünkü nömrəsinə oxumusun?" suali ilə yox, "Sən bugünkü armudu görmüsən?" suali ilə müräciət edirdilər [2, s.28]. Bu fakt karikaturalının insanların sürüruna təsir gücünü, bu sənət növünün comiyättə, xalqın mösiştində əhəmiyyətini və əlbəttə, rəssamın istedad və məharətini bir dəshub edir.

Fransa həkim dairələrinin jurnalı, həmçinin redaksiya heyətinə təzyiq və təqiblərinə baxmayıaraq, bu iki inqilabçı ruhlu insan – Ş.Filipon və O.Domye öz faaliyyətlərinin davam etdirək birlikdə məbarizə aparmışlar. "La Caricature" jurnalını daha sonralar naşr edilən digər satirik jurnallardan fərqləndirən cəhətlərdən biri də Ş.Filipon və O.Domyenin əməkdaşlığı natiçəsində yaranmış geniş manada üslub vəhdəti və idəya birlüyü idi. Dönya təsviri sənəti tarixinə yəzici ilə rəssamın məhsuldar yaradıcılıq əməkdaşlığı, illüstrasiya ilə adəbi matnın üzvi vəhdəti öz nümunəsini "La Caricature" jurnalında, Ş.Filipon və O.Domyenin timsalında tapmışdı desək, yanılmalarıq (üslubların bu cür vəhdətinin Azərbaycan mətbuat tarixində "Molla Nəsrəddin" satirik jurnalında, Cəlil Məmməd-

quluzadə və Əzim Əzimzadə əməkdaşlığında da görmək olar). Bu əməkdaşlıq müasir dövrün yəzici və rəssamları üçün gözəl nümunədir.

Bela birliyin, əməkdaşlığın və məhsuldar fəaliyyətin natiçisi kimi yeniyən əsərlər yaranmış, karikatura müstəqil bir janr kimi inkişaf edərək daha da populyarlaşmışdır. "La Caricature" jurnalında çap edilən satirik rəsm və karikaturalar, felyeton və hekayələr ideya baxımından qabaqcıl mövqədən işqlandırılır. Avropada və ölkə daxilində baş verən hadisələr obyektiv qiymətləndirilirdi. Bu isə jurnalın satirasına xüsusi əhəmiyyət və kasarlılıq verirdi.

O.Domyenin XIX əsrin 30-cu illərində "La Caricature" satirik jurnalında dərc olunan inqilabi ruhu əsərləri sırasında hakim dairələrin xalqın qəzəbindən ehtiyat etməsini, onların daim qorxu içində yaşamasını göstərən "O bizim üçün artıq təhlükəli deyildir", burjuə comiyättində mövcud olan manaviyyatsızlıq, rüştən və dəllallıq kimi qüsurları ifşa edən "Biz hamurum alicanab və nəcib insanlarıq", mətbuatı göstərlən təzyiq və təpkiləri, söz azadlığının bölgəsini gündəmən götərən "Mətbəədən axtarı", "Mətbuatın vəziyyəti", eləcə də comiyättədə məşahidə olunan müxtəlif hadisələri yumorla işqlandıran "Redaksiyada", "Məhkəmədən sonra", "Fotoqraf", "Narazı rəssam", "Burjuə Kupidon" və digər əsərləri diqqətələyiqdir.

Inqilabçı rəssəmən yüksək peşəkarlıqla işləyib hazırladığı məşhur "Mətbuat azadlığı" (və ya "Burnunuzu soxmayın") əsərində də eyni mövzü işqlandırılır. Əsərin mərkəzində mətbuatın azadlığını qoruyan mətbəə işçisi (fəhlə) təsvir olunmuşdur. Ciddi ictimai-siyasi yüksək dərəcədə rəsmədə adı fəhlə geyimində göstərilmiş qəhrəman mətbuatın ramzi sarhadlarının keşiyini çəkir. Onun ətrafında isə mətbuat azadlığına təcavüzə hazırlanan, dəha daqıq desək, mətbuat azadlığına hücum edən qüvvələri görənək olar. Rəsmənin solundakı fəhlənin tətbiqində tətbiq olunduğu təcavüzə hazırlayan qəhrəman fəhlənin rəsmini Lui Filipp və onu saxlamağa çalışan Qizo və Persi təsvir edilmişdir. Rəsmənin sağında isə mətbuat azadlığına döza bilməyib həşərən tətbiq olunduğu təcavüzə hazırlayan qəhrəman fəhlənin rəsmini Lui Filipp və onu saxlamağa çalışan Qizo və Persi təsvir edilmişdir. Rəsmənin sağında isə mətbuat azadlığına döza bilməyib həşərən tətbiq olunduğu təcavüzə hazırlayan qəhrəman fəhlənin rəsmini Lui Filipp və onu saxlamağa çalışan Qizo və Persi təsvir edilmişdir. Rəsmənin sağında isə mətbuat azadlığına döza bilməyib həşərən tətbiq olunduğu təcavüzə hazırlayan qəhrəman fəhlənin rəsmini Lui Filipp və onu saxlamağa çalışan Qizo və Persi təsvir edilmişdir. Rəsmənin sağında isə mətbuat azadlığına döza bilməyib həşərən tətbiq olunduğu təcavüzə hazırlayan qəhrəman fəhlənin rəsmini Lui Filipp və onu saxlamağa çalışan Qizo və Persi təsvir edilmişdir. Rəsmənin sağında isə mətbuat azadlığına döza bilməyib həşərən tətbiq olunduğu təcavüzə hazırlayan qəhrəman fəhlənin rəsmini Lui Filipp və onu saxlamağa çalışan Qizo və Persi təsvir edilmişdir. Rəsmənin sağında isə mətbuat azadlığına döza bilməyib həşərən tətbiq olunduğu təcavüzə hazırlayan qəhrəman fəhlənin rəsmini Lui Filipp və onu saxlamağa çalışan Qizo və Persi təsvir edilmişdir. Rəsmənin sağında isə mətbuat azadlığına döza bilməyib həşərən tətbiq olunduğu təcavüzə hazırlayan qəhrəman fəhlənin rəsmini Lui Filipp və onu saxlamaşa-

şux, qədd-qəmətli və gözəl üz cizgiləri ilə göstərmişdir. Arxa plandakı "qəhrəmanlar" isə rəssam eybərcələrdirək ciliz və gülünə væziyyətdə təsvir etmiş və bununla da tamasaçda öz qəhrəmanına rəğbot və sevgi, mətbuat azadlığına basıq göstərən kralları və hakim dairələrin nümayəndələrinə isə nisrat və ikrəh hissəsindən sağlamışdır (şək.2).

Dövmə öz xalqının, öz dövrünün rəssamı olmuşdur, lakin B.Yefimovun qeyd etdiyi kimi, onun yaradıcılığı hamiya addır və bu gün də müasir və mübarizdir. Rəssam öz yaradıcılığına faaliyyəti ilə Fransada, daha geniş mənada, Avropana bir məktəb yaratmışdır. Bu məktəb bir çox rəssamları bəhərlənə biləcəyi zəngin mənbədir. Həq də təsəddüf deyildi ki, Domyenin və onun əməkdaşlıq etdiyi "La Caricature" və "Le Charivari"nın təsiri ilə bu sonat növü dəha sərətət inkişaf etmiş və natiçədə təkcə Fransada deyil, ümumən Avropana coxsayılı satirik jurnallar yaranmış, peşəkar rəssamlar yetişmişdir. O.Domyenin bu illər ərzində satira və karikatura janrında yaratdığı 4 min litoqrafiya, 900-dan çox qravüra, 800-a yaxın akvarel və 60-dan artıq heykəltərəsi böyük bir sərvətdir [3, s.18].

Fransada karikaturaların inkişaf mərhələləri və orada yaranmış ilk karikaturalar, dərc olunmuş satirik jurnallar və bu jurnalarda çələşmiş böyük rəssam ordusu haqqında müxtəlif tədqiqatçıların, sanotsuslarının çox əhəmiyyətli fikirleri vardır. Tanımlı karikatura nəzəriyyəçisi və rəssam Jan-Mari Bertin Fransada karikaturaların ilk oləmətləri, bu janrın inkişaf mərhələləri haqqında "Dünya karikaturalar" kitabında yazar: "Fransada satirik məzmunlu ilk illüstrasiyalı naşrlar böyük vərəqələr şəklində çap edildi. Bu vərəqələrdə asas təqnid hədəfi olan kilo xadimlərinin, ruhanişlərin, obrazları tədrice sırası və sosial xarakter daşıyan və dəha ciddi mövzuların karikaturalarla əvəz olundu. Fransa inqilabı dövründə mətbuat sahifələrində yaranmış karikaturalar isə dərc olunduğu mətbuat orqanının siyasi baxışını əks etdirirdi. Artıq XIX əsrədə Fransada 250-dən artıq satirik jurnal və qəzet naşr olunurdu" [4, s.121].

Jan-Mari Bertin tətbiq olunduğu rəqəm çox böyük maraqlı doğurur. Əlbəttə, XIX əsrin ə-

vəllərində bir ölkədə 250-dən artıq satirik jurnal və qəzetiñ nəşr olunması çox yüksək göstəricidir. Bu, ilk növbədə xalq arasında həmin sonat növüñə rəğbtə, cəmiyyətdə isə tənqidə dözlümülüyüñ göstəricisi kimi qiymətləndirilməlidir. İkinci maraqlı məqam isə bu qəzet və jurnallarda çalışmış karikaturaçı rəssamlar ordusudur. Xuxarıya qeyd olunduğu kimi, həmin dövrə karikaturaya müraciət edən rəssamların sayı da həddən artıq çox olmuşdur. Burada say göstəriciləri ilə yanaşı, dərc olunmuş hər bir karikaturaçının rəsmində müşahidə edilən yüksək peşkarlıq, orijinal rəssam tapıntılarını da xüsusi qeyd etmək lazımdır. Jan-Mari Bertinin hər bir matbuat orqanının özünüñ siyasi baxışı olmasına və dərc olunan karikaturaların bu siyasi baxısı eks etdişiməsinə dair fikrini da diqqətdən yayındırmaq olmaz. Bu fakt Avropada həls 200 il əvvəl rəssam və jurnalistlərin öz mövqələrini və siyasi baxışlarını nümayiş etdirmək üçün münasib şəraitin, agar obrazlı desək, tribunanın olmasına tösidi edir. Əlbəttə, bütün bunlar rəssamların yaradıcılıq imkanlarını genişləndirir, onlara özüntüsfədə üçün sərət varındır.

Artık qeyd olunduğu kimi, karikaturanın inkişafında satirik matbuatın rolü avəzsizdir. Məhz "La Caricature" jurnalı və "Le Charivari" qəzetiñ naşrı, xalq arasında populyarlıq bu janra müraciət edən rəssamların sayını artırmışdır. "La Caricature" jurnalının öz barışmaz mövqeyi ilə seçilən naşırı və redaktoru Ş.Filipon vo koskin süjetli, ifşaçıdı karikaturaların müallifi O.Domyenin birgə yaradıcılıq fəaliyyəti noticasında bu jurnalın ətrafında inqilabi rubda köklənmış rəssam-jurnalistlər toplandı. Məhz o şədakar insanların fəaliyyəti, bu sənətə bağlılığı karikaturaları mübarizə meydانına çıxartmış, geniş xalq kütütlərinə bu sonat növü ilə tanış olmaq imkanı vermişdir.

XIX. osro Fransada karikatura artıq cəmiyyətin, gündəlilik hayatın ayrılmaz bir hissəsinə çevrilmişdi. Ölkədə naşr edilən çoxsaylı satiriqlər və qozelər, karikatura və satirik rəsmlər, vərəqlər böyük tirajlarla satılırdı. Karikaturaçı rassamlar ətrafdə baş verən ictimai-siyasi hadisələri, mövcud problemlərə münsəbit bildirir, dövrü üçün aktual olan problemləri öz əsərlərinde işləndirirdilər. Belə rassamların si-

rásında Pol Qavarnı ve Jan İnyas Izidor Qurani-
lin adlarını xüsusi qeyd etmək yerində düşərdi.
Öz dövründə qrafika ustası və kitab illüstratoru
kimi tanınmış Pol Qavarnı (*Paul Gavarni, Hippolyte Sulpice Guillaume Chevalier, 1804-1866*), əsasən, məşət mövzulu karikaturaların
müəllifi kimi söhret qazanmışdır. P.Qavarnının
ən sevimli mövzularından biri Paris Karnavalı-
ndır. Lakin karikatürə rəssam “Le Charivari”, “Artist”, “Illustresion” və digər matbu or-
qanlarının sahifələrində davamlı olaraq dövrü
çünkü aktual mövzularda təngidli əsərlərə da çi-
xış edirdi. P.Qavarnının öz orijinalligi ilə şe-
kilənlər “Kölgələr”, “Ölümlük zarbə”, təngid ruhlu
“Ölümündən sonra”, “Yerli polis”, inca yumorla
aşılanmış “Parisdo karnaval”, “Maskarad”, “Pa-
ris modabədə” kimi əsərlər bugünkü oxucuda
onun hayata baxışı, siyasi mövqeyi, zövqü haq-
qında geniş təsəvvür yaradır.

Satirik qrafika sahəsində uğurla çalışmış rəssamlardan biri da Jan Ignas Izidor Qranvil (Jean Ignace Isidore Gérard, 1803-1847) olmuşdur. Əsərin, kitab illüstratoru kimi tanınmış J.Qranvil burjuaz inqilabından sonra karikatüraçı rəssam kimi fəaliyyətə başlamış, "La Caricature", "Le Charivari" kimi satirik nəşrlərə six əməkdaşlıq etmişdir. Təsəddüf deyildir ki müasirləri J.Qranvili O.Domye ve P.Qavarni-don sonra Fransanın üçüncü karikatüraçısı kimi qəbul edirdilər. Güclü müşahidə qabiliyyəti, köskin satırı və geniş fantaziyası ilə seçilən rəssamın əsərlərində asas hadəf monarxiya və onun tör-töküntülləri, cəmiyyətdə müşahidə olunan ayıntılar və haqsızlıqlar idi. Çok maraqlıdır ki, həyatda gördüyü ayıntılarla tam manada yumatlıra və ironiya ilə yaşaması bacaran rəssam atölyədə bas verən hadisələri satira ilə yoğurub, rəsmi köçürməyi bacarırdı.

J.Qranvil yüksək peşəkarlıqla işləyib həzurladığı əsərlərində fikri oxucuya çatdırmaq üçün müxtəlif vasitələrdən - məsələn: heyvan, qus və bəti elementlərinəndən, əşyalardan maharalı istifadə edirdi. Bu yanaşma mülliətlidə tamaşaçı arasında sanki ünsiyyət yaratmağa, ona karikaturunun sətiraltı mənasını anlatmağa kömək edirdi. Öz sonotinə vürgün, peşəsinə sadıq olan rəssam bu illər ərzində bir-birindən maraqlı və orijinal əsərlər yaratmışdır. I.Qranvilin

mülliifi olduğu "Şövqə gəlmis gülər", "Metamorfoz", "Cənab Votur", "Baliqçi" kimi əsərləri tamaşaçıya, onun baxışını, mövqeyini anlamağa və albəttə, rəsmətən mədəniyyəti ilə tanış olmağı imkan verir.

XIX asrda, eləcə də XX əsrin əvvəllərində Fransada dərc olunan satirik jurnalların və bu jurnallarla əməkdaşlıq edən rəssamların sayı ildən-ilə artırdı. Həmin dövrdə fransızların hər nömrəsinə sabırsızlıqla gözlədikləri "La Caricature" satirik jurnalı və "Le Charivari" qəzetləri ilə yanşı, "La Silhouette" ("Siluet", 1829-1831), "L'Eclipse" ("Günəş tutulması"), 1868-1876), "La Lune Rousse" ("Bədirlənmis ay", 1876-1879), "Le Rire" ("Gülüş", 1894-1950), "L'Assiette au beurre" ("Yağlı quyruq", 1901-1912), "Le Canard Enchaîné" ("Mıxlənmış ördək, 1915) və digər satirik jurnal və qəzetlər də dərc olunurdu (sək.3).

Həmin jurnalırlar arasında 1894-cü ildə nəşrə başlamış "Le Rire" ("Gülüş") satirik jurnalı ən populyar və uzunmümlü jurnallardan biri sayılır. "Le Rire" jurnalında beynəlxalq alanda baş verən siyasi hadisələr, həmin dövr üçün aktual olan problemlər işqalandırılır, ölkədə baş alıb gedən korrupsiya, özbaşınlıq, haqsızlıq kimi negativ həllar tonlaşdırılır. Jurnalda dərc olunan karikaturalar peşəkar rəssam dəst-xatlı və üslub müxtəlifliyi ilə də seçilirdi. Bu, səlbət, jurnalda əməkdaşlıq edən rəssamların sayının kifayət qədər çox olmasına ilə izah oluna bilər. Masson, jurnalın sahiblərindən özlərinin müxtəlif mövzulu əsərləri ilə Anri de Tuluz-Lotrek, Şarl Leandr, Jorj Qurs, René Jorj German-Pol, Xuan Qris, Albert Qiyom, Abel Fevr, Lüsyen Metive, Jorj Menye, Jan-Lui Foren, Adolf Vilet, Manuel Luke, Jül Aleksandr Qurtn, Qus Bofa və digər karikatura ustaları davamlı olaraq çıxış etmişlər [5].

"Le Rire" satira ve humor jurnalının iç sahifeleri qara-ağ röngöd çap edilsə də, üz və arxa sahifelerində verilən karikaturalar və şərjlər röngli olurdu. Qeyd olunduğu kimi, jurnalın üz qabığında dərc edilan və ciddi ictiamı-siyasi yük dasıyan müxtalif mövzulu karikaturalarla yanaşı, tanınmış siyasi xadimlərin, ölkə başçılığının, eləcə də məşhur insanların şərfları da təqdim olunurdu. Bu, əlbəttə, jurnalın populyarlığını artırılmışmaq hesablanırdı.

Avropa mədəniyyətinin beşinci sayılan Fransada yuxarıda haqqında danışığımız "La Caricature", "Le Charivari", "La Silhouette", "Le Rire", "Le Canard Enchaîné", "L'Assiette au beurre", "L'Eclipse", "La Lune Rousse", "La Baionnette" kimi satirik jurnal və qəzətlərin nəşri satirik mətbuat sahəsində böyük canlanma, oyanış yaratmışdır. Məhz bu jurnalların tösviri altında noiniki Fransada, elcə də Avropanın digər ölkələrində çoxsaylı satirik jurnal və qəzetlər işq üzü görmüşdür. Dünənada, elcə də Avropanın siyasi hayatından baş verən hadisələr, cəmiyyətdə müşahidə olunan ayıntılar və nöqsanlar onların yaradıcılığına yol təpir, əsərlərinin, demək olar ki, əsas qayasını təşkil edirdi. Ingiltərədə "Punch" ("Talxak", 1841-1992), "Fun" ("Öyləncə", 1861-1901), "The Owl" ("Bayquş", 1864-1870), "Tomahawk" ("Balt", 1867-1870), "Vanity Fair" ("Şöhrətpərvəst yarmarkası", 1868-1914), Almaniyada "Eulenspiegel" ("63-th Təlxak", 1848-1853), "Kladerradatsch" ("Qızıla", 1848-1944), "Berliner Wespen" ("Alman arısı", 1868-1891), "Ulk" ("Parodiya", 1872-1933), "Der wahre Jacob" ("Dögrücu Yakob", 1879-1933), "Simplicissimus" ("Simplicissimus", 1896-1944), Avstriyada "Kikeriki" ("Kukareku", 1861-1933), İspaniyada "La Campana de Gracia" ("Zarafat zinqirovü", 1870-1934), "L'Esquella de la Torratxa" ("Qala zinqirovü", 1872-1939), "Cu-Cut!" ("Ku-Kai", 1902-1912), İsveçrədə "Nebelspalter" ("Sis-balta", 1875 - ?), İtaliyada "L'Asino" ("Uzunqulaq", 1892-1925), "Il Mulo" ("Qair", 1907-1925), "Il Becco Giallo" ("Sarı dimdik", 1924-1926), Danimarkada "Svirkomiln" ("Qapalı daİra", 1915-1925), elcə də Polşa "Wiadomości brukowe" ("Küçə xəbərləri", 1816-1822), "Mucha" ("Milçək", 1868-1939), "Cyrulik Warszawski" ("Varsavalı borbar", 1926-1934), Rusiyada "Iskra" ("Qiğilem"), "Arlekin" ("Təlxak"), "Vesçelək" ("Şən adam"), "Budilnik" ("Zəngli saat") kimi yülzlərlə satirik jurnal və qəzet dərc olunurdu [6; 7; 8]. Məhz bu satirik mətbu mətbəti orqanları vəsaitəsilə karikatura bir sonat növü kimi dəha çox tanınmış və populyarlıq qazanmışdır.



Artıq qeyd olunduğu kimi, Fransada naşra başlamış satirik jurnalların taşırı genişlənir, nüfuzu ölkə hüdudlarını aşırı. Maraqlıdır ki, 1841-ci ildə Britaniyada naşra başlamış "Punch" ("Panç") adlı yeni həftəlik satirik jurnalın da adı ilk vaxtlar "London le Charivari" ("London Şəhərvari") olmuşdur. Bu fakt öz-öztüyündə 1832-ci ildə Fransada naşra başlamış "Le Charivari" satira və humor qəzətinin nüfuzunu və populyarlığını göstəri və albotta, təsir dairəsinin genişliyini təsdiqləyir. "London Le Charivari"nın redaksiyası həyati yeni naşra başlamış ingilis satirik jurnalına bu adı vermeklə jurnalın tonqıd istiqamətini, hadəfini, məqsəd və məramını öz oxucularına öndən qızdırırmış, cən zamanda fransız satirik jurnalı "Le Charivari"nın inqilabi ruhunu, koskin satirasını Ingiltərəyə gətirməyə cəhd edəcəyinə işarə etmişdir. İlk nömrəsi 1841-ci il 17 iyulunda işıq üzü görmüş "London Le Charivari" jurnalı qısa zaman arzında Ingiltərədə tanınmış və populyarlıq qazanmışdır. Daha sonra jurnalın təsisçiləri və redaktorları onun adını dayıçıdırək ingilis xalq teatrının məşhur personajı Pançla (Punch – şən, həzircəvəb, davəkər, kefəz, qozbel və qarğaburun təkək) əvəz etmişlər [9].

Həqqində dərinşullan bu jurnal və qəzetlərin hər biri hansı ölkədə və nə zaman darc olunmasından asılı olmayaq, ətrafdə mövəud olan nöqsanlara bigana qala bilməyan çoxsaylı rəssam-jurnalistləri birləşdirmişdir. Onların yaratdıqları əsərləri izlədikcə bugünkü tamaşaçının gözleri öündə o ilərin siyasi ab-havası, ziddiyyyətlərə dolu olan Avropanı cəmiyyəti bütün çıpalığı ilə canlanır. Müx-

ƏDƏBİYYAT

1. Hacızadə B. Karikatura sonatının formalşma tarixi. Bakı: "Azəri-dizayn", 2011.
2. Ефимов Б. О карикатуре и карикатурах. М.: Просвещение, 1976.
3. Замятин А. Оноре Домье. М.: Искусство, 1954.
4. Hacızadə B. Dünya karikaturası. Bakı, "Şəhər-Qorb", 2009.
5. [5. https://www.ozon.ru/context/detail/id/30457185/](https://www.ozon.ru/context/detail/id/30457185/)
6. [6. https://ru.wikipedia.org/wiki/Vanity_Fair_\(britanskii_khurnal\)](https://ru.wikipedia.org/wiki/Vanity_Fair_(britanskii_khurnal))
7. [7. https://en.wikipedia.org/wiki/Fun_\(magazine\)](https://en.wikipedia.org/wiki/Fun_(magazine))
8. [8. http://www.wikiwand.com/de/Eulenspiegel_\(Satirezeitschrift_1848–1853\)](http://www.wikiwand.com/de/Eulenspiegel_(Satirezeitschrift_1848–1853))
9. [9. https://ru.wikipedia.org/wiki/Illustr_\(журнал\)](https://ru.wikipedia.org/wiki/Illustr_(журнал))

EDITION OF "LA CARICATURE" SATIRICAL MAGAZINE AND EUROPEAN CARICATURE SCHOOL

B.K.Hajizadeh

The article highlights the role of the satirical press in the development of caricature as a separate genre, and its popularization in society, emphasizes the authority and the political influence of the satirical magazine "La Caricature" (Paris, 1830), which began to be published during the French Revolutionary waves. The author carried out scientific study on Ch.Philipon, editor-in-chief of "La Caricature" magazine and literary theorist's fruitful and effective activity, and H.Daumier, the main artist of the magazine with a stronger revolutionary will, paying particular attention to their cooperation. The satirical drawings of well-known cartoonists of the era published in the magazine, and distinguished by their critical contents and socio-political assignments, bitter irony and sarcasm are thoroughly analyzed. Involving these cartoons in the study allowed to demonstrate the basics of satirical graphics, penetrate into the essence and story-line and the choice of theme of these drawings and the ways of their artistic solution, as well as to justify the significance and political power of caricature as an art form.

Keywords: cartoon, satirical magazine, criticism, irony, sarcasm, artist, creativity, society

ИЗДАНИЕ САТИРИЧЕСКОГО ЖУРНАЛА "LA CARICATURE" И ЕВРОПЕЙСКАЯ ШКОЛА КАРИКАТУРЫ

B.K.Hajizadeh

В статье освещается роль сатирической прессы в развитии карикатуры как отдельного жанра, и ее популяризации в обществе, подчеркивается авторитет и влияние сатирического журнала "La Caricature" (Париж, 1830), начавшегося издаваться на волне Французской революции. Автор рассматривает плодотворную и эффективную деятельность главного редактора журнала О.Домье, уделяя особое внимание их сотрудничеству. Основное содержание статьи составляет анализ опубликованных на страницах журнала сатирических рисунков известных художников, чьи карикатуры отличались общественно-политической заданностью, и несли в себе горькую иронию, сарказм. Привлечение к исследованию этих карикатур позволило раскрыть основы сатирической графики, суть и сюжетную линию этих рисунков и пути их художественного решения, а также обосновать на базе всех фактов значение и силу карикатуры как вида искусства.

Ключевые слова: карикатура, сатирический журнал, критика, ирония, сарказм, художник, творчество, общество